

ELÇİN QARAYEV

İRƏVAN HAKİMLƏRİNİN TARİXİNDƏN

(XV-XIX YÜZILLİYİN ƏVVƏLLƏRİ)

- 28321 -

Azərbaycan Respublikası
Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI

ISBN 978-602-3-21205-0

Bakı-2021

Monoqrafiya Bakı Qızlar Universiteti Elmi Şurasının 18.10.2016-ci il tarixli iclasının 02 sayılı qərarı ilə çapa məsləhət görülmüşdür.

MÜƏLLİFDƏN

Elmi redaktor: *pedaqogika elmləri doktoru,
professor
İ.H.Cəbrayılov*

Rəyçilər: *tarix üzrə fəlsəfə doktoru, dosent
Ə.Ələkbərov*
*tarix üzrə fəlsəfə doktoru, dosent
S.Tahibli*

Elçin Teymur oğlu Qarayev.

İRƏVAN HAKİMLƏRİNİN TARİXİNDƏN (XV-XIX yüzilliyin əvvəlləri). Bakı: 2021, – 232 səh.

Monoqrafiya XV-XIX yüzilliyin əvvəllərində Azərbaycanın İrəvan bölgəsində hakimiyyətdə olmuş hakimlərin tarixinə həsr olunmuşdur. Tədqiqat işində ilkin mənbələr və arxiv sənədləri əsasında İrəvanda hakimiyyətdə olan hakimlərin şəxsiyyəti, mənşəyi və onların bölgənin iqtisadi-siyasi həyatında oynadıqları rolü haqqında ətraflı məlumat verilmişdir. Monoqrafiya tarixçi alımlar, şərqşünaslar, müəllimlər, ali məktəb tələbələləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Oxuculara təqdim olunmuş bu monoqrafiya 2012-ci ildə yazılıb başa çatdırılmışdır. Lakin bizdən asılı olmayan səbəblərə görə onun nəşri gecikmiş, keçən bu illər ərzində İrəvan tarixi ilə bağlı xeyli əsərlər nəşr olunmuş və tərəfimizdən kitaba daxil edilmişdir. Monoqrafiya əsasən XV-XIX əsrin əvvəllərində İrəvanda hakimiyyətdə olan hakimlərin həyat və fəaliyyətinə həsr edilmiş, onların mənşəyi, mənsub olduğu soykökü göstərilməyə cəhd edilmişdir. Mənbə məlumatlarına əsasən deyə bilərik ki, İrəvanda hakimiyyətdə mənşəcə əsasən, Azərbaycan türkləri olmuş (bəzi Osmanlı paşaları istisna olmaqla), İrəvan sarayında Azərbaycan türk dilində danışılmış, bütün dövlət vəzifələrini Azərbaycan türkləri idarə etmişdilər. Çox təəssüf ki, mənbələrin azlığı bəzi hakimlər haqqında ətraflı məlumat əldə etməyə imkan vermədi. Mənbə çatışmazlığından əsər zəif təsir bağışlasa da, müəllif, monoqrafiyanın “İrəvan erməni torpağıdır” deyən “erməni yazarlarına” layiqli cavab olacağına heç də şübhə etmir.

ISBN 978-9952-541-18-2

© E.T.Qarayev, 2021

GİRİŞ

Irəvan bölgəsinin tarixi Azərbaycan tarixşünaslığında yeni öyrənilən sahələrdən biridir. Düzdür, son dövrlərdə Azərbaycanın bu qədim bölgəsinin tarixinin ayrı-ayrı sahələrinin-siyasi, iqtisadi, tarixi coğrafiyası, əhalinin etnik və say tərkibinin öyrənilməsində uğurlu addımlar atılsa da, hələ bir çox məqamlar qaranlıq qalır. Belə məqamlardan biri İrəvan hakimləri haqqında olan məsələdir. İrəvan tarixi ilə sıx bağlı olan bu hakimlərin şəxsiyyət və fəaliyyəti haqqında məlumat verən əsərlər yox dərəcəsindədir. Məhz bu baxımdan qarşıya qoyulmuş məsələnin həlli bir neçə səbəbdən aktualdır. İlk növbədə qeyd etmək lazımdır ki, İrəvanı idarə etmiş hakimlərin şəxsiyyət və fəaliyyətlərinin araşdırılması bu bölgənin tarixini ətraflı öyrənmək baxımından çox əhəmiyyətlidir. Bəzi monografiyalarda ayrı-ayrı hakimlər haqqında məlumat verilsə də, çox cüzi və natamamdır. Bu hakimlərin şəxsiyyətini və onların dövründə baş verən hadisələri hərtərəfli təsvir etmək İrəvan bölgəsinin tarixi ilə bağlı ağ səhifələri doldurmaq baxımından xüsusi əhəmiyyətə malikdir. Digər tərəfdən, belə əsərlərin yazılıması İrəvan bölgəsinin erməni torpağı olduğunu iddia etməyə çalışan erməni müəlliflərinə tutarlı cavabdır. Belə ki, bəhs etdiyimiz dövr ərzində İrəvan bölgəsini idarə edən hakimlərin mənşəyinə nəzər saldıqda görmək olar ki, onlar arasında bir nəfər də olsun erməni xalqına məxsus hakim yoxdur və olmayışdır.

Lakin problemin həlli bir çox çətinliklərə bağlıdır. Bunun əsas səbəblərdən biri tarixi məlumatların azlığı və qənaətbəxş olmamasıdır. Qeyd etmək lazımdır ki, İrəvan bölgəsinin tarixi çox qədim olsa da, mənbələrin azlığı bu bölgənin qədim tarixinə dair aydın təsəvvür əldə etməyə imkan vermir. İrəvan yalnız XIV yüzilliyin sonları XV yüzilliyin əvvəllərindən inzibati mərkəz kimi tanınmağa başlamışdır. O, coğrafi mövqeyinə və yerli şəraitinə görə Çuxursəəd adlanan bəylərbəyliyin inzibati mərkəzi olmuşdur. Bir tərəfdən məşhur sərkərdə, dövlət xadimi Əmir Teymurun Azərbaycana hücumları, digər tərəfdən Azərbaycan Cəlairilər

(1358-1410), Qaraqoyunlu (1410-1468), Ağqoyunlu (1468-1501), Səfəvi dövlətləri dövründə və Səfəvi dövlətinin Osmanlı dövləti ilə münasibətləri, müharibələri İrəvan bölgəsini yazılı mənbələrin dairəsinə daxil etmişdir. Həmin dövrdən başlayaraq mənbələrdə İrəvanı idarə etmiş hakimlər, onların şəxsiyyəti, fəaliyyəti və dövrü haqqında məlumatlara rast gəlmək olar.

Azərbaycanın şimal-qərbində, sərhəd zolağında yerləşən İrəvan bölgəsi tez-tez qonşu dövlətlərin müdaxiləsinə məruz qaldığından mərkəzi hakimiyət bu bölgəyə xüsusi diqqət yetirmiş və Azərbaycan şahları və Osmanlı sultanları özlərinə yaxın, nüfuzlu olan şəxsləri buraya hakim təyin etmişdilər. Şahların hörmətini qazanmış bu hakimlər böyük səlahiyyət sahibləri olmuş, onların əlin-də inzibati və hərbi hakimiyət birləşmişdi. Təəssüf ki, XVII yüzilliyin əvvəllerinə qədər İrəvanda hakimiyətdə olan hakimlərin bəzisinin adları məlum olsa da, yeritdikləri daxili və xarici siyaset haqqında daha ətraflı məlumat tapa bilmədik. Xüsusilə, Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri dövründə bəzi hakimlərin adları məlum olsa da, onların fəaliyyəti haqqında məlumatlar yox dərəcəsindədir. Yalnız mənbələrdə şah I Abbasın (1587-1629) dövründən başlayaraq buraya təyin edilmiş hakimlər haqqında bir qədər ətraflı və ardıcıl məlumat əldə etmək mümkün olmuşdur.

İrəvan hakimlərinin tarixinin öyrənilməsini iki mərhələyə bölmək olar. **Birinci mərhələdə** İrəvan bir bölgə kimi Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Osmanlı, Əfşarlar, Qacar dövlətlərinin inzibati-ərazisi olmuş, İrəvanı idarə etmiş hakimlər şahlar və sultalar tərəfindən təyin edilmişdir. Onlar səlahiyyət sahibi olsalar da mərkəzi hakimiyətdən asılı olmuşdular. **İkinci mərhələ** isə XVIII yüzilliyin ortalarından başlamış, İrəvan müstəqil xanlıq kimi tarix səhnəsinə qədəm qoymuş və onun müstəqil hakimləri olmuşdur. Lakin buna baxmayaraq hər iki mərhələ bir-birini tamamlayır və ardıcıl olaraq hakimlərin tarixini izləməyə kömək edir.

Tədqiqat zamanı müxtəlif səpkili qaynaqlardan istifadə olunmuşdur. Bunlardan yerli, Osmanlı, erməni, rus, gürcü mənbələrini və bir çox Avropa səyyahlarının məlumatlarını qeyd etmək olar.

Yerli qaynaqlardan İsgəndər bəy Münçi Türkmanın iki cilddən ibarət “Tarixe-aləmaraye-Abbası (Dünyanı bəzəyən Abbasın tarixi)” əsərini (38; 39) qeyd etmək lazımdır. Mənbə fars dilində yazılmış və monaqrafiyanın yazılımasında görkəmli alim Şahin Fazilinin 2010-cu və 214-cü illərdə Azərbaycan türkçəsinə tərcümə edərək nəşr etdiyi nüsxələrindən istifadə edilmişdir. Görkəmli Azərbaycan tarixçisi olan İsgəndər bəy Münçi (1560-1633) gəncliyində Sultan Məhəmməd Xudabəndənin sarayında divan katibi olmuş, şah I Abbas (1587-1629) hakimiyyətə gəldikdən sonra “Tarixe-aləmaraye- Abbası” əsərini yazmağa başlamışdır. Birinci cilddə hadisələr Səfəvi dövlətinin yaranmasından XVII yüzilliyin əvvəllərinə qədər, ikinci cild isə XVII yüzilliyin əvvəllərindən 1629-cu ilə qədər, yəni şah I Abbasın ölümüne qədər olan dövrü təsvir edilmişdir. İ.Münşinin əsəri Azərbaycan, o cümlədən onun tərkib hissəsi olan İrəvan bölgəsinin siyasi tarixi ilə bağlı hadisələrlə zəngindir. Əsərdə İrəvan hakimlərindən Köpək Sultan Ustaclı, Bədr xan Ustaclı, Hüseyn xan Sultan Rumlu, Şahqulu Sultan Ustaclı, Məhəmməd xan Toxmaq, Əmirgünə xan Qacar, Təhmasibqulu xan Qacar haqqında verilən məlumatlar mövzumuz üçün xüsusiilə dəyərlidir.

“İrəvanlı Hüseynəli xanın məktubları” (34) əsəri İrəvan xanlığının tarixini öyrənmək üçün əhəmiyyətli əsərlərdəndir. Mənbədə müstəqil İrəvan xanlığının hakimlərindən olan Hüseynəli xana, onun oğlanları Qulaməli xana və Məhəmməd xana məxsus xeyli məktublar toplanmışdır. Bu məktublara əsasən həmin xanların idarəcilik bacarığı, İrəvanın siyasi və iqtisadi həyatında yeritdikləri siyaset haqqında məlumatlar əldə etmək mümkündür.

Yerli mənbələrdən bəhs edərkən XVIII yüzilliyin birinci rübünnün Azərbaycan tarixi ilə bağlı olan Alban katolikosu Yesai Həsən Cəlalyanın (1702-1728) əsərini (104) göstərmək olar. Bu əsərdə əsrin əvvəllərində şah I Sultan Hüseynin (1694-1722) dövründə ölkədə baş verən iqtisadi və siyasi böhran, bu böhrandan çıxməq üçün şahın həyata keçirdiyi islahatlar və vergi siyasəti təsvir edilmişdir. Eyni zamanda mənbədə Azərbaycanın şimal hissəsində Şirvanda, Qarabağda şah hakimiyyəti əleyhinə baş vermiş çıxışlar

da öz əksini tapmışdır. Mənbənin mövzumuz üçün əhəmiyyəti İrəvan bəylərbəyi Allahqulu xanın Gəncə xanı ilə birlikdə Hacı Davud üsyanına qarşı apardığı mübarizəsidir.

İrəvan xanlığının tarixi ilə bağlı bir şox məsələlər Qarabağ xanlığının tarixindən bəhs edən müəlliflərin əsərlərində (37; 29; 18; 24; 30) də öz əksini tapmışdır. Səlnamə xarakterli bu əsərlərdə Ağa Məhəmməd şah Qacarın yürüşləri ərefəsində Cənubi Qafqazda yaranan siyasi vəziyyət, İrəvan hakimi Məhəmməd xan da daxil olmaqla bəzi Azərbaycan xanlıqlarının ona qarşı ittifaq yaratması və müqavimət göstərməsi, birinci və ikinci Rusiya-Qacar mühərbiələri dövründə İrəvan xanlığının hərbi-siyasi vəziyyətindən bəhs edən xeyli faktlar toplanmışdır.

Mövzünün tədqiqində erməni mənbələrinin də xüsusi yeri vardır. Bu mənbələrin müəllifləri əsasən kilsə xadimlidir. Erməni xalqının çoxsaylı ideoloqlarından olan bu müəlliflərin əsərlərində İrəvan bölgəsi Şərqi Ermənistən ərazisi kimi təsvir edilmiş və o, ənənəvi olaraq Ararat ölkəsi adlandırılır. Lakin bu mənbələrin məzmunu ilə tanış olduğda görmək olat ki, erməni müəllifləri bu ərazini nə qədər özünüküleştirməyə çalışalar da, söhbət Azərbaycanın ayrılmaz tərkib hissəsi olan İrəvan ərazisindən və burada hakimiyyətdə olan türk əsilli hakimlərdən gedir. Məhz bu səbəbdən erməni mənbələrinə ehtiyatlı və tənqidli yanaşmaq lazımdır. Bununla belə bu mənbələrin əhəmiyyətini də etiraf etmək lazımdır. Erməni mənbələrinin əhəmiyyəti ondan ibarətdir ki, həmin əsərlərdə İrəvanda hakimiyyətdə olan hakimlər haqqında məlumatlar da öz əksini tapmışdır.

Erməni mənbələrindən Arakel Təbrizlinin “Tarix kitabı” əsərini (103) xüsusi qeyd etmək lazımdır. Əslən Təbrizli olan müəllif Üçmüəzzində təhsil almış və uzun illər burada yaşamışdır. O, Üçmüəzzin katolikosu Filipposun göstərişi ilə 1651-ci ildə bu əsəri yazmağa başlamış və 1662-ci ildə başa çatdırılmışdır. A.Təbrizlinin bu əsəri 1602-1662-ci illəri əhatə edir. Əsərdə Azərbaycan tarixi ilə bağlı zəngin məlumatlar vardır. Burada Osmanlı-Səfəvi müharibələrinə geniş yer verilmiş və bu müharibələrin İrəvan bölgəsinə təsirindən ətraflı bəhs edilmişdir. Eyni zamanda əldən-ələ keçən

Irəvanın göstərilən tarixi dövr ərzində hakimiyyətdə olan hakimləri, onların yeritdiyi siyaset haqqında faktlara rast gəlmək olar.

Mövzunun tədqiqində Z.Əylislinin “Gündəliyi”ni xüsusi qeyd etmək lazımdır. 1630-cu ildə Əylis kəndində anadan olan müəllif 17 yaşından ticarətə qoşulmuş və müxtəlif dövlətlərdə-Osmanlı, İran, İtaliya, İspaniya, Portuqaliya və Hollandiya dövlətlərində olmuşdur. Səyahəti dövründə gündəlik yazmış və onun bu gündəliyi Irəvanda 1939-cu ildə rus dilində çap olunmuşdur (105). “Gündəlik”də hadisələr xronoloji cəhətdən təsvir edilmiş və bu hadisələr 1647-ci ildən başlayaraq 1691-ci ilə qədər davam etdirilmişdir. Mənbənin bizim üçün maraqlı cəhəti Z.Əylislinin Irəvanda hakimiyyətdə olan ayrı-ayrı hakimlər haqqında verdiyi məlumatlardır. Burada hakimlərin şəxsiyyəti, fəaliyyəti və onların bir-birini əvəz etməsi xronoloji ardıcılıqla işıqlandırılmışdır.

Irəvan hakimləri haqqında məlumat verən erməni mənbələrindən biri də Z.Kənəkirlinin “Xronika” əsəridir (135). Əsər Azərbaycan tarixi haqqında zəngin məlumatlarla diqqəti cəlb edir. Mənbədəki hadisələr Qaraqoyunu dövlətindən başlayaraq 1699-cu ilə qədər işıqlandırılmışdır. Müəllifin Səfəvi şahları və Osmanlı sultانları tərəfindən Irəvana təyin edilmiş hakimlər haqqında verdiyi məlumatı daha maraqlıdır. Burada Əmirdən xan Qacardan başlayaraq Fərzəli xana qədər Irəvan hakimləri haqqında faktlar öz əksini tapmışdır.

“1722-1736-ci illərin erməni anonim xronikası” mövzunun tədqiqində əhəmiyyətli olan mənbələrdəndir (71). “Xronika” əfəqan tayfalarının İranı işgal etməsi, Səfəvi hökmdarı şah I Sultan Hüseynin (1694-1722) hakimiyyətinin devrilməsinin təsviri ilə başlayır. Sonrakı məlumatlarda Osmanlı-Səfəvi mühəribələrinə toxunulmuşdur. Mənbədə Osmanlı qoşunlarının Irəvana hücumundan və bu hücumlara qarşı Allahqulu xan başda olmaqla irəvanlıların müqavimətindən bəhs edilmişdir. Qeyd etmək lazımdır ki, müəllif əsərdə səhvən Irəvan hakimini Mehrəli xan kimi göstərmışdır. Lakin buna baxmayaraq əsər mövzumuz üçün dəyərlidir.

XVIII yüzilliyin birinci yarsına aid edilən erməni mənbələrindən Abram Kretatsinin “İranlı Nadir şah və baş verən hadisələr

haqqında tarix” əsərini (143) xüsusi qeyd etmək olar. Üçmüəzzin kilsəsinin katolikosu olan A.Kretatsı əsərində XVIII yüzilliyin 30-cu illərinin ortalarında baş verən Səfəvi-Osmanlı mühəribələri, bu mühəribələrin gətirdiyi bələlər nəticəsində Azərbaycan xalqının acinacaqlı vəziyyəti, Nadirin şah seçilməsi kimi süjetlər göstərilmişdir. Hadisələrin canlı şahidi olan müəllif eyni zamanda həmin dövrdəki Irəvan hakimləri haqqında da məlumat vermişdir.

S.İrəvanının 1958-ci ildə Moskvada nəşr olunmuş “Cambr” əsəri (115) Irəvan hakimləri haqqında verdiyi məlumatlarla diqqəti cəlb edir. 1763-1780-ci illərdə Üçmüəzzində katolikos vəzifəsini tutan S.İrəvanının əsəri bu kilsənin tarixinə, onun təsərrüfat həyatına, mülkiyyət məsələlərinə həsr edilmişdir. Bu mənbənin mövzumuz üçün əhəmiyyəti ondan ibarətdir ki, Əmirdən xan Qacardan başlayaraq Hüseynlə xana qədər Irəvanda hakimiyyətdə olan xanlar və Osmanlı paşaları haqqında məlumat verilmişdir. Lakin müəllif onların adını yalnız həmin hakimlərin Üçmüəzzin kilsəsinə bağışladığı mülkiyyətlə əlaqədar olaraq çəkir və onlar haqqında cüzi məlumat vermişdir.

1780-ci ildə Üçmüəzzin katolikosunun Rusiya hökumətinə ünvanlaşlığı məktubu (127) da mövzumuz üçün çox əhəmiyyətlidir. Məktubda Hüseynlə xanın XVIII yüzilliyin 60-70-ci illərində II İrakli ilə mühəribələri və onun acı nəticələri ətraflı təsvir edilmişdir.

Nəşr olunmuş erməni mənbələrindən biri də 1811-ci ildə Sankt-Peterburqda çap olunmuş Yeqor Xubovun “Ermənistanda unudulmaz hadisələrin təsviri” əsəridir (205). Əsərdə Hüseynlə xan və onun oğlu Məhəmməd xanın dövrü ilə bağlı bəzi siyasi məsələlər işıqlandırılmışdır. 1779-cu ilin sentyabrında Kartli-Kaxetiya çarı II İraklinin Irəvana yürüyü, Məhəmməd xanın Ağa Məhəmməd şah Qacar tərəfindən cəzalandırılma səbəbləri, birinci İrəvan döyüşü, Məhəmməd xanın başçılığı ilə irəvanlıların şah və rus qoşunlarına qarşı mübarizəsi, Irəvanda hakimiyyət dəyişikliyi mənbədə öz əksini tapmış məsələlərdəndir.

Erməni mənbələridən biri də, “A.Araratlinin” əsəridir (70). Memuar xarakterli bu əsərdə XVIII yüzilliyin 70-90-cı illərində

Irəvan xanlığının tarixi ilə bağlı maraqlı faktlar öz əksini tapmışdır. Əsərdə 1779-cu ildə Kartli-Kaxetiya çarının İrəvana yürüşü, 1785-ci ildə dağıstanlılar Kartli-Kaxetiyaya yürüş edərkən İrəvan xanlığına hücumları, Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü və bu yürüşə qarşı İrəvan hakiminin gördüyü tədbirlər haqqında məlumatlar toplanmışdır.

Irəvan xanlığı ilə bağlı bəzi sənədlər 1990-cı ildə “XVIII əsr-də erməni-rus münasibətləri, 1760-1800-cü illər” adı ilə İrəvanda nəşr olunmuşdur (73). Bu arxiv sənədləri toplusunda İrəvan xanlığının siyasi və iqtisadi həyatı ilə bağlı bəzi məsələlər, Hüseynəli xanın (1759-1783) son dövrləri, onun oğlanları Qulaməli xanın və Məhəmməd xanın hakimiyyətə gəlməsi hadisələri işıqlandırılmışdır.

Monoqrafiya yazınlarkən Osmanlı mənbələrindən də istifadə edilmişdir. Belə mənbələrdən biri İbrahim Əfəndi Peçevenin “Tarix” əsəridir (175). Mənbədə hadisələr 1520-1640-cı illəri əhatə edir. Əsərdə hadisələrin təsviri kompilyativ xarakter daşıyır. Müəllif özündən əvvəlki hadisələri təsvir edərkən başqalarının əsərlərindən, mühəribə iştirakçılarının, qazilərin və görkəmli dövlət xadimlərinin şifahi söhbətlərindən istifadə etmişdir. Sultan III Muradın (1574-1595) dövründən başlayaraq Peçevi canlı şahid kimi hadisələri təsvir etməyə başlamışdı. Əsərin bizim mövzumuz üçün maraqlı cəhəti Osmanlı-Səfəvi mühəribələri, bu mühəribələr nəticəsində İrəvanın əldən-ələ keçməsi, İrəvanda hakimiyyətdə olan Səfəvi hakimləri və Osmanlı paşaları haqqında məlumatlardır. Lakin mənbədə ayrı-ayrı paşaların adları çəkilsə də, onların fəaliyyəti haqqında cüzi məlumat verilmişdir.

Mehmet Solakzadənin “Tarix” əsəri mövzunun tədqiqində xüsusi əhəmiyyəti olan mənbələrdəndir. Əsərdən Azərbaycan tarixinə dair iqtibaslar 1992-ci ildə akademik Z.M.Bünyadov tərəfindən nəşr olunmuşdur (48). Bu nəşrdə XIV əsrin axırlarından-1642-ci ilə qədər Azərbaycan tarixi ilə bağlı hadisələr öz əksini tapmışdır. Burada da əsasən, Osmanlı-Səfəvi mühəribələri, hərbi əməliyyatlar nəticəsində İrəvan əyalətinin əldən-ələ keçməsi təsvir edilmiş və həmin dövrlərdə İrəvanda hakimiyyətdə olan bəzi Osmanlı

paşaları haqqında məlumat verilmişdir.

XVIII yüzilliyin əvvəllərinə aid olan Osmanlı mənbələrindən isə Əli bəy Bədrəddinin “Qaimə”sidir (76). Əsərin müəllifi XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Səfəvi dövlətində baş verən iqtisadi və siyasi böhran zamanı Osmanlı dövləti tərəfindən bu ölkəyə göndərilmişdir. “Qaimə”də Azərbaycanda şah hakimiyyətinə qarşı çıxışlar öz əksini tapmışdır. Şirvanda baş vermiş Hacı Davud üsyanına qarşı İrəvan hakiminin mübarizəsi mövzumuz üçün dəyərli məlumatlardandır.

Osmanlı sənədlərinin əksəriyyəti “Osmanlı dövləti ilə Azərbaycan türk xanları arasında münasibətlərə dair arxiv bilgiləri” adı ilə iki cilddə nəşr edilmişdir (54; 55). Bu arxiv sənədlərində Azərbaycan xanlarının Osmanlı sarayı ilə yazışmaları, sultanın fərمانları, Rusiya, Qacar dövləti və Kartli-Kaxetiya təcavüzü ilə bağlı Osmanlı paşalarının rəsmi məktubları öz əksini tapmışdır. Mənbələrdə İrəvan xanlığının siyasi tarixinə dair də zəngin materiallar toplanmış və mövzumuzun tədqiqi üçün İrəvan hakimləri Hüseynəli xan, Qulaməli xan, Məhəmməd xan və Hüseynqulu xan haqqında məlumatlara rast gəlmək mümkündür.

Rus mənbələrindən XIX yüzilliyin ikinci yarısında A.Berjrinin redaktorluğu ilə Qafqaz Arxeoqrafiya komissiyasının topladığı 12 cilddən ibarət sənədlər toplusunun mövzunun yazılışında xüsusi əhəmiyyəti vardır. Monoqrafiyada bu sənədin VIII cildindən istifadə olunmuşdur. Topluda İrəvan xanlığının siyasi, sosial-iqtisadi, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyətlər və s. məsələlərlə bərabər hakimlər haqqında da məlumatlar öz əksini tapmışdır.

Çar Rusiyası dövründə nəşr olunan “Kavkazskiy sbornik” adlı jurnalın I, XXI, XXII, XXIV, XXVIII və XXX cildlərində (129; 130; 131; 132; 133; 134) Gülüstan müqaviləsindən sonra İrəvan xanlığının Rusiya ilə münasibələri, ayrı-ayrı rus hərbiçilərinin şəxsi gündəlikləri və 1826-1828-ci illər mühəribəsi ilə əlaqədar Qafqazdakı rus ordusu qərargahının külli miqdarda sənədləri toplanmışdır. Sonuncu İrəvan hakimi Hüseynqulu xanın (1806-1827) şəxsiyyəti, onun dövlət xadimi kimi fəaliyyəti və vətənpərvər bir

Hörmətli oxucu,

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə uyğun olaraq müəlliflik hüququnun qorunması məqsədilə əsərin tam mətni ilə Kitabxananın oxu zalında tanış ola bilərsiniz.

